

Müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu şəffaf mexanizmdir

İlham Nağıyev: "Bu gün ali təhsil müəssisəsini bitirmiş gənc mütəxəssis ucqar yerlərdə 300 manatdan yuxarı gəlirlili işlə təmin olunur"

Təhsil Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanıb. Əvvəlcə müəllimlərin rayondaxili, sonra rayon məktəbindən şəhər məktəbinə yerdəyişmələri, daha sonra müəllim kimi fəaliyyətə başlamaq istəyən şəxslərin işə qəbulu üzrə aparılacaq imtahanlarla bağlı çoxlu suallar yaranıb.

Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdər Müavini İlham Nağıyev "Kaspi" qəzeti-nə müsahibəsində daha çox pedaqoji sahənin marağında olan məqamlara aydınlıq gətirdi.

KÖNÜLLÜLÜK

- Müəllimlərin işə qəbulu bir neçə il-dır ki, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Hərçənd bəzən məktəb direktorları ilə səhbətlərdə bu qərarın birmənalı qarşılanmasıının şahid olmuşsam. Sizcə, mərkəzləşdirilmiş qaydada işə qəbulun ötən illərdəki ənənəvi işə qəbuldan üstünlüyü nədədir?

- Müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu 5 ildir ki, həyata keçirilir. Təhsil Nazirliyi hər tədris ilinin sonunda bölgelərdən və yerlərdən vakant yerlər haqqında məlumat alır və növbəti il üçün hansı yerlərdə vakansiya olacaqı barədə məlumat əldə edilir. Daha sonra həmin vakansiyalar elan olunur. Bu elanın əsasında yer dəyişmək istəyən müəllimlər və ya müəllim kimi fəaliyyətə başlamaq istəyənler vakansiyaları seçərək könüllü qaydada harada işləmek istədiklərini bildirir və mərkəzləşdirilmiş imtahanandan keçirlər. İmtahan nəticəsində nazirlik hansı şəxsin müəllimlik üçün minimum bacarıq və qabiliyyətlərə malik olduğunu müəyyənəşdirir. Onlar imtahan verdikdən sonra - kecid balını toplayırsa, seçdiyi yerə düşürülər. Bir yerə birdən artıq namızəd sənəd verib, dəha yuxarı bal toplayan müəllim həmin yer üçün uyğun sayılar. Bugünkü sistem ənənəvi sistemdən fərqli könüllülükdür. Əger əvvəller müəllimləri təyinatla konkret yerləre işləməyə göndərildilərse, indiki metod müəllimin hara getmək istəyinə könüllü olaraq imkan yaradır. Nazirlik işə sadəcə həmin şəxsin müəllimlik üçün minimal bilik və qabiliyyətini müəyyənəşdirir.

- Əger müəllim imtahanda lazımı kecid balını toplaya bilmirsə, onun sonrakı taleyi necə olur?

- Biz müəllimin müəyyən bir yerə uyğun gelib-gelməsini müəyyənəşdiririk. Müəllimlərin şəhər və rayon mərkəzlərinə kecid balı ucqar kəndlər üzrə müəyyənəşdirilən kecid balından fərqli olur. Məsələn, müəllim Bakı şəhəri üçün imtahanadan minimum 80 faiz toplamalıdır. Ancaq bölgələr və ucqar kənd məktəblərini nəzərə alaraq kecid balını 60 faiz (21 bal) müəyyənəşdirmişik. Əger müəllim imtahananı keçə bilmirsə, onun üçün mehdudiyyət yoxdur, hazırlanıb növbəti və ya da-ha sonrakı illər imtahan verə bilər. Keçən il 20 minə yaxın şəxs müəllimlərin işə qəbulu ilə bağlı müraciət edib. Onlardan 15 min nəfəri imtahanda iştirak etdi. 4-5 minə yaxın insan işə hansısa səbəblərdən



imtahananı gələ bilmedi. 6 minə yaxın adam imtahanın kecid balını toplaya bildi. Müraciət edənlərin 70-80 faizi ali təhsil müəssisələrini bitirən gənc mütəxəssislərdir. Ancaq biz bu il bir qədər yenilik etdik. Belə ki, birinci mərhələdə müəllimlər rayondaxili yerdəyişmələr üçün müraciət edirlər. İkinci mərhələdə rayon məktəbindən şəhər məktəbinə yerini dəyişmək istəyən müəllimlər nazirliyin mərkəzləşdirilmiş imtahanında iştirak edir. Biz hazırda ikinci mərhələdəyik. İyunun 1-dən 10-a kimi ərizə qəbulu başlayıb. Yerdəyişmə üçün İyunun 14-15-də imtahanların keçirməsi gözlənilir. İylü ayının 1-dən 15-ə kimi işə müəllim kimi fəaliyyətə başlamaq istəyən şəxslərin işə qəbulu aparılacaq.

YALNIZ MƏRKƏZLƏŞDİRİLMİŞ İMTAHAN

- Vakant yerləri necə müəyyənəşdirirsiniz?

- May ayının əvvəlində Bakı şəhər Təhsil idarəsinə və rayonların yerli təhsil orqanlarına sorğular göndərilir. Onlar yalnız vakansiyani yox, həmin fənn üzrə mövcud dərs yükünü verirler və sistem özü nə qədər vakansiya olduğunu hesablaşdırır. Vakansiya dərhal elan olunur. Nazirlik özü de nəticəni təhlil edərək həmin dərs yükünün mövcud müəllimlər arasında bölüne biləcəyi ilə maraqlanır. Əger dərslər yüksək olarsa, yuxarı hədd saxlanılmaq şərti ilə vakansiyani elan etməyə ehtiyac görmür və onun mövcud müəllimlər arasında bölgündürülmesini məsləhət görür. Bütün hallarda təhlidən sonra vakansiyalar elan olunur.

- Yerli təhsil orqanları və bəzi ümumtəhsil məktəbləri tərəfindən vakant yerlərin gizlədilməsi ilə bağlı faktlar ortaya çıxanda nazirliyin mövqeyi necə olur?

- Nazir Mikayıll Cabbarovun yerli təhsil orqanları və ya bəzi məktəblər tərəfindən vakant yerlərin gizlədilməsi ilə bağlı səslenən fikirlərindən sonra bu sahəde müəyyən işlər görülüb. Biz vakansiyalarla bağlı məlumatları əldə edərək tekce nə qədər vakant yerin olduğunu yox, ümumiyyətə nə qədər dərslər yükü və müəllimin çalışması barədə bütün məlumatları alırıq. Vakansiyanın gizlədilməsi halına gəldikdə işə, nazirlik bütün respublika üzrə məktəblərdə mövcud dərs yükü və müəllimlərin sayı haqqında məlumatları toplayır. Biz artıq hansı məktəbdə hansı müəllimin ne qədər dərs yükü olduğunu bilirik.

Ancaq vakansiyaların gizlədilmə səbəbləri müxtəlif ola bilər. Məsələn, burada texniki səbəblər de rol oynaya bilər. Nəzərə almaq lazımdır ki, ölkədə 4500-ə yaxın ümumtəhsil müəssisəsi və 150 mindən çox müəllim kontingenti var. Hər bir rayon və məktəb bütün vakant yerləri nəzarətə saxlaya da bilmir. Bəzi hallarda işə bu, təbii səbəblərdən baş verebilir. Məsələn, biz vakansiyalar haqqında məlumatları may ayında topladığımız halda, ibtidai sınıflar haqqında məlumatlar iyul və ya avqust ayında yiylir. Ve ya kimse analıq məzuniyyətinə çıxır, yaxud sağlamlığında problem yarananı iş yeri tərk etməli olur. Məktəb vakansiyası elanını verəndən sonra bu cür hadisələr baş verdiyindən artıq onları düzəlli etmək imkan olmur. Araşdırıldan sonra məlum olur ki, məsələdə heç bir tərəfin günahı yoxdur. Tədris ili başlayan zaman vakansiyalar ortaya çıxanda artıq yerli təhsil idarəetmə orqanı öz səlahiyyəti çerçivəsində həmin yerə müvəqqəti müqavilə ilə müəllim qəbul edir. Bəzi hallarda vakansiyalar bu məqsədə saxlayırlar. Ancaq qeyd edim ki, yalnız Təhsil Nazirliyinin mərkəzləşdirilmiş imtahanından keçən müəllimlər daimi iş yeri ilə temin olunurlar. Kim ki bu imtahanandan keçmir, yalnız rayon təhsil şöbəsinin qərarı ilə işə qəbul olunursa, onlar müvəqqəti əsaslarla təyin edilirlər.

- Hazırda nə qədər vakant yer saxlanıb?

- Hazırda nazirlik tərəfindən 3511 vakansiya elan olunub. Onlardan 309-u rus, 3200-ə yaxını Azərbaycan bölməsinə aiddir. 466 vakansiya Bakını, digərləri isə bölgələri ehət edir. Ən çox vakant yerlər kimya, biologiya, coğrafiya fenləri və ibtiadi siniflər üzərdir. Onlar ümumi vakant yerlərin 50 faizini təşkil edir. Ən çox vakant yerlər Bakıdadır, daha sonra Cəlilabad, Lerik, Laçın və Quba rayonlarından ki, onlar ümumi vakansiyaların 30 faizini təşkil edir. Artıq müəllimlər məlumatlıdır və yerdəyişmə imtahanında iştirak etmək istəyirlər. 2 gün ərzində artıq 1400-ə yaxın müraciət olunub. Keçən il isə yerdəyişmə imtahani üzrə 10 gün ərzində 1000-ə yaxın müraciət olunmuşdu.

- Ümumiyyətlə, müəllimlərin işə qəbulu üçün keçirilən imtahan necə aparılır: mərhələli şəkildəmi? Suallar necə tərtib olunur? Ekspertlər hansı qayda ilə müəyyənəşir?

- Proses çox sadədir. Vakansiyalar www.miq.edu.az saytında yerləşdirilir. Müəllim özü sisteme daxil olaraq istədiyi

vakant yerlə maraqlanır və elektron erizəni doldurur. Vətəndaş hansı vakant yerləri istəməsini müəyyənəşdirəndən sonra erizəsini təsdiqləyir. Ərizə qəbulu bitəndən sonra vətəndaşların sənədi sistem tərəfindən təsdiqlənir və ya ləğv olunur. Vətəndaşın diplomunun saxta və ya seçdiyi vakant yerin təhsilində fərqli olduğu təqdirdə, müraciət ləğv oluna bilər. Növbəti günlərdə hansı təxidə və harada imtahanın keçiriləcəyi ilə bağlı vətəndaşa bildiriş gedir. Vətəndaş şəxsiyyət vəsiqəsi ilə imtahanaya gəlir. İmtahan kompyuterləşmiş qaydada həyata keçirilir. Vətəndaş qeydiyyatdan keçəndən saat yarım ərzində 60 suala cavab verir. Həmin suallardan 40-i ixtisas, 10-u metodika-təlim strategiyası, 10-u isə məntiqə bağlıdır. Hər sualın cavablandırılmasına dəqiqə yarımlı vaxt verilir. Vətəndaş sualları cavablandırıb qurtarandan sonra öz doğru və ya sevh cavablarını ekranда görür. Yəni imtahan zalının tərk etməsi nə qədər bal topladığı haqqında məlumat əldə edir. Həttə imtahanandan keçib-kecmədiyini də bilsət. Sadəcə, hansı məktəbə düşdüyü bilmir. Çünkü bütün imtahanları bitəndən sonra həmin fənn üzrə ən yüksək bal tutanlar 1-ci və digər yerlər üzrə sistem tərəfindən müəyyənəşdirilir. İmtahan keçirilən günü axşama qədər biz artıq yerləşdirməni bitiririk və vətəndaş həmin gün hansı məktəbə düşdüyünə öyrənə bilir. Növbəti 3-5 gün ərzində isə vətəndaş sonuncu mərhəleyə - müsahibəyə dəvət olunur. Çünkü test vasitəsilə müəllimin biliyi yoxlamaq mümkün olsa da, bacarığı, dünyagörüşü, nitqini yoxlamaq olmur. Müsahibə təcrübəli mütəxəssislər - nazirlik və ya Bakı şəhər Təhsil idarəsinin təbəlibində olan ən yaxşı məktəblərin direktorları tərəfindən aparılır. Artıq vətəndaş həmin gün axşamı sistem vasitəsilə öz şəxsi səhifəsinə daxil olaraq müsahibədən keçib-kecmədiyini öyrənə bilir.

- Müəllimlərin test balı ilə müsahibə balının üst-üstə düşmədiyi məqamlar olurmu?

- Müsahibə prosesində müəllimin şəxsi keyfiyyətlərinin yoxlanılması ən vacib amillərdən biridir. Məsələn, sinif otağında hər hansı bir situasiyanı təsvir edərək onları reaksiyalara yoxlanılır. Bəzən ixtisas üzrə ən yüksək bal toplayan namızəd bəlle situasiyalardan yaxşı çıxmır. Ekspertlər də "əgər bu müəllime sinifə daxil olmağa icazə verilsə, onun uşaqla davranışları normal olmaya bilər" deyə düşünürlər. Əgər müəllimin sinifə daxil olmağa tam hazırlılı olmaması müəyyənəşərsə, ona vaxt verilir.

- Bir çox hallarda müəllimlər ucqar kənd məktəblərinə işləməyə getmək istəmir. Onlar üçün hər hansı həvəsləndirici güzəştlər nəzərdə tutulurmu?

- Bölgələrdə, o cümlədən ucqar kənd yerlərində işləmək istəyən müəllimlər üçün kecid balı aşağı, şəhərlər müqayisədə 60 faiz nəzərdə tutulur. Bundan əlavə, ucqar kəndlərdə işləmək istəyən və yaşı 35-i keçməyən gənc müəllimlər üçün həvəsləndirici metodlar tətbiq olunur. Məsələn, onlara gedis-geliş pulu verilir. Bu, eməkhaqqının iki misli qismində bir dəfəlik ödənişdir. Bundan əlavə, əgər həmin məktəb rayon mərkəzindən 20 km məsafədə yerləşirse, onlara üç il ərzində aylıq olaraq 60 manat ödənilir. Əgər həmin məktəb 20 km-dən artıq məsafədə yerləşirse, onlara 60 manatdan əlavə yüz manat da ödənilir. Bu gün ali təhsil müəssisəsini bitirmiş gənc mütəxəssis 12 saat dərs alarsa, bu, 155 manat əmək haqqı edir. Əlavə olaraq, üstüne 160 manat gəsə, 300 manatı aşan məbleğ alınır. Müvafiq olaraq pedaqoji stajı artdıqca, əmək haqqı da artır. Ancaq yənə də bəzi yerlər var ki, oralara müəllim göndərməkə bağlı her il müyyəyen problemlər yaranır. Bununla bağlı hər hansı inzibati üsul olmadıqdan bu, könüllülük əsasında həyata keçirilir. Vətəndaş oranı seçmədiyi təqdirdə, yüksək təhsil orqanlarının üzərinə düşür və ora artıq daimi əsasla deyil, müvəqqəti müqavilə ilə müəllim dəvət olunur.

Teranə Mehərrəmova